



■ Günel Eyvazlı

İnsanın adı, soyadı onun ömür belədçisidir. Təsadüfi deyil ki, das-tanlarımızda bu məqama xüsusi həssaslıqla yanaşılır. Salatın isə soyadında olduğu kimi, Əsgər idi. Və-təninən əli qələmli əsgəri.

Azərbaycanın cəxnaşma dövr-lə-rində cəbhədən, qızığın döyüşlərdən çox uzaqda yaşamağımıza baxma-

ka sevgisindən ireli gələrək oğluna oyunaq deyil, diktonfon alır. Getdi-kəri məkanlarda oğlundan insanlara yaxınlaşaraq müsahibə almağı xahiş edir. Sanki onu növbəti həyata, anasız həyata alışdırmağa, yeni peşəyə sahiblənməyə səsleyir.

Bələ müsahibə oyunlarının birin-de masada ayləşmiş xanımlar balaca Ceyhununa bilerzik hədiyyə edirlər. O isə bu bilərziyi anasına bağışlayır. Öldüyü güne qədər oğlunun hədiyyə-sini qolundan çıxarmır Salatın.

İlk dəfə idi ki, yazını yazdıqdan sonra rahatlığa qovuşmamışdım. Məsələn, Əzizə Cəfərzadə haqqında ürək açılılığı, Şükriyyə xanım haqqında qürurla, Sara Aşurbəyli haqqında inamlı yazmışdım. Amma Salatın Əsgərova haqqında məhdud mənbələr arasında axtarışlar edin-

sonra isə "Molodyoj Azerbaydjana" qəzetinə getirib çıxmışdı. 1988-ci ildə dırnaqarası rejim daxilində ya-şadığımız xalqların əslində qardaş deyil də mənfurcasına özünün olma-yan torpaqdan pay ummasını müsa-hidə edinçə, ziyanlarımız baş verən olaylara qarşı susmadılar. Onların ələğinliyi, patriotizmi Sovetləri bərk narahat edirdi. Həmin illerdə - Dağ-lıq Qarabağ problemlə başlayanda Ali Sovetin deputati olmuş Xalq artisti Rəşid Behbudov bələ ərazi mə-sələləri üstündə SSRİ prezidenti Mi-xail Qorbaçovla dalaşır və erməni tarixinin uydurma olduğunu sübut etmekdən ötrü Hindistan səfəri za-manı Şəumyanın orada basdırıldığı-ni faktlarla sübut edən kaseti Qorba-çova verir. İllərdir oyun içinde yaşa-yan xalqın gözləri açılmağa başlayır.

igidliyindən yazır, həm də imperi-ya nökerlərini kəskin tənqid edirdi. Yazı belə bir məntiqi yekunla bitirdi:

"SSRİ prezidentinin DQMV-də qanunsuz silahlı birləşmələrin tərk-isilah edilməsi barədə fərmanına eməl olunmursa, o zaman prezident idarəciliyinə nə ehtiyac var? Azərbaycan nəyə görə Mərkəzi rəhbərli-yin yeni idarəetmə üsullarının sınaq meydanına çevriləlidir? Bu sualla-ra mütləq cavab alınmalıdır. Başqa cür ola bilməz".

1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Şaşaya Oleq Larionovun yanına getməyi qərara alır. Deyilənə görə, sonuncu gedisi-nə eynində hərbi paltar ilə evdən çıxmışdı, oğlu yuxuda olduğu üçün onun alnından öpüb evini tərəfənmişdi. Yaxınlarının, onu yoldan çəkindirmək istəklərinə baxmayaraq, fikrin-dən dönməmişdi Salatın. Hətta dün-yanın ən böyük məhəbbəti olan övlad məhəbbəti bələ onu qapıdan geri qayıtarı bilməmişdi. Başına 10 min rubl mükafat vəd edilən Larionovun əlinən erməni terrorçuları zəncir çeynəyirdi. Eyni dini mənsubiyətə malik birisinin niyə azərbaycanlıları qoruduğunu anlaya bilmirdi daşnak-lar. O sabəbdən də batalyon rəhbəri-ni aradan götürmək üçün günlərle pusquda dayanırdılar. Yevlax-Laçın yolunun 141-ci km-də, Qaladərəsi kəndi yaxınlığında Gəncə şəhərinin 44682 sayılı hərbi hissəsinə məxsus "UZ 469" markalı 30-14 NB dövlət nömrə nişanlı avtomasın atəşə tutu-lur. Həm avtomatdan, həm də snay-perlə açılmış güllələrdən avtomobil deşik-deşik olur. Sonra avtomobilin üzərində 113 güllə yeri saymışdır. Larionov canı üstündə olana qədər, gülləsi bitənə qədər döyüşməş, ma-yor İqor İvanov, serjant İ.Qoyek yerində keçinmişdi. Əslində, onlar qoruyucu jiletde idilər və düşmən onları öldürmək üçün hədəf nöqtələ-rini yaxşı bilirdi. Avtomobilin qapısı-ni açan qatillər canı hələ də üstündə olan Salatın Əsgərovanın gicgahı-nan vuraraq öldürülərlər.

Aylar önce Litva jurnalisti Riçard Lapaitisin Azərbaycan Televiziya-sında Azərbaycan qadın əşirləri haqqında söylədikləri indi də qula-ğında cingildəməkdədir. El-aləm, dünya hansı vəhşiliklərin başımıza getirildiyindən xəbərdardır. Sadəca maraqlar üzərində qurulmuş bəşeri münasibətlər həqiqət öününe örtük çəkir. Lapaiti əsirlikdən dönen qız-çıqazların nə vəziyyətdə olduğunu və onların qısa müddətə həkimlərin gözü qarşısında öldüklərini söyləyir-di. Qızların başına gətirilən oyunlar, canı üstündə olan igidləri yarib or-organlarını çıxarmaq... yəni vəhşiliyin həddi-hüdudu yoxdurmu... Və mən düşünürəm ki... bu qədər ağrı-acı, qəçqınılıq, köçküñük, repressiya, sürgün görmüş bir xalqın kişili, qadınlı bəzi nümayəndələrinin eyni dam altında bir-birini həzm etməmə-lərini göründə, günü-gündən tirajla-nan ailə zəminində baş verən qətl hadisələrini oxuyunca, özüməze ya-zığım gelir. Yəni bize unutqanlıq, şərəfsizlik dərmanı içiriblərim, anla-mıram. Hardan hara gəldik...

Salatın Əsgərovanın yaxınlığında həlak olduğu kənd indi Salatın-kənd adlanır. Ora illərdir azərbay-canlı ayağı dəymir. Yağı düşmən yeriyir üzərində...



yaraq şəhərdə uzun-uzadı çörək növbələrində, günlərle işığa, qaza həsrət zamanlarda ömür sürdüyü-müz vaxt, səngərdə düşmənlə üz-üzə oğullar dayanırdı. Onların gününü, güzaranını, yaxından müşahidə etmək, cəbhədə gedən olayları təs-vir etmək üçün azsaylı insanlar cə-sarət nümayiş etdirib cəbhə bölgəsi-ne yollanırdı.

Deyilənə görə, "Molodyoj Azerbaydjana" redaksiyasında iclaslar zamanı "kim könüllü reportajlar hazırlamaq üçün cəbhəyə yollana bilər?" sualını verince, çoxu baxışını yere diksə də, Salatın mərdi-mərdə-nə "Mən gedəcəm" deyirdi. Əminlik-lə ifadə edirdi fikirlərini. Evində onun yolunu gözləyən azyaşlı oğlu-nun olmasına baxmayaraq, getmək isteyirdi.

Salatın haqqında müsahibələri, döyüş hekayələrini ələk-vələk etdik-cə, onu qadın kimi də yaxından tanımaq isteyirdim. Həyatda olan, yaşa-yan dost-tanışlarının olmasına bax-mayaraq cürət edib, "cəsareti, dönməz, mərd qadın olması ilə bərabər, Salatın xoşbəxt qadın idimi?" sualını soruşa bilmədim. Düşündüm, adama deyərlər ki, onun jurnalista-xətti ilə tanış ol, bəs edər, qadınlığı-na, analığına, xoşbəxtliyinə toxunma. Yaralanmış ailənin keçmiş dər-dini təzələməmək üçün soruşa bil-mədim. Amma qadın psixologiyası ilə bilirom ki, insan uçurum ilə üz-üzə dayandıqda, anlamaz biri ilə ömür sürdükdə, məngənə arasında sıxıldığda daha çox qaçmaq istəyir, daha çox cürət nümayiş etdirir, övladının, yaxınlarının olmasına bax-mayaraq, özünüsübut üçün istənilən ekstremal vəziyyətlər onundə cəsa-ret nümayiş etdirə bilir. Tanımadığı yollardan, aid olmadığı məkanlardan keçmək isteyində bulunur. "Mən bacardım, mən bacaracağam, məndə alınınaq" deyir.

İyirmi doqquz yaşlı gənc xanımı təsəvvür edin. O, asudə zamanları-nı sevimli, bircəcik oğlu Ceyhunla keçirirdi. Gündərin birində jurnalisti-

ca, güllələnmiş avtomobil, içindəki hərbçi və jurnalistenin erməni terrorçu-ları tərəfindən vəhşicəsinə öldürül-məsi səhnəsi haqqında oxuduqca, həmin dəlmə-deşik avtomobilin vi-deo görüntülərinə baxınca, yazını yazdıqım günün gecəsini boğularaq yatmışdım. Bütün gecəni yuxudan ayılib yalnız onun haqqında düşün-müşdüm, heç rahatlıq tapmamışdım.

Rəfiqəsinin söylədiyinə görə, bir dəfə ölümün astanasından qayıtmış-dı Salatın. Atışma zamanı xəndek-dən qalxıb nə baş verdiyini öyrən-mək isteyibmiş və güllə onun saçları-nın arasından keçibmiş. Atası, rəfi-qəsi nə qədər onu növbəti gedidişən saxlamaq istəsələr də, növbəti şan-sın bir daha verilməyəcəyini söyləsə-lər də, oğlunu, yaxınlarını düşünmə-sini istəsələr də, o, evinə-eşiyinə si-ğışa bilmirdi. Sanki ölümə tələsirdi.

Salatın ixtisasca geofizik idi. Jurnalistikaya olan marağı onu önce 1984-cü ildə "Bakı" qəzeti-nə, dörd il

Elə bu sabəbdən vəzifəsindən, mənsəbindən asılı olmayıaraq əsl vətənpərvərlərin daxilində rejime, yalançı xalq qardaşlığına qarşı nifrat oyanır. Hami öz səngərində, öz cəbhəsində vətəninə xidmet etməyə başlayır. Eləcə də Salatın Əsgərova 1988-ci ildən "Molodyoj Azerbaydjana" qəzetində ard-arda gedən mə-qalələri ilə od pusküründü. Üstəgəl, qulağının eşitdiklərinə yox, hələ gör-dükərinin də şahid olunca, nifratı, üsyani yerə-göye siğmirdi. Elə bu sabəbdən də istədiyi, sevdiyi adam-ların "getmə" deməsinə rəğmən yolu-landan dönmür. Ürəyinə daş bağla-yaraq başladığı döyüşü sona qədər davam etdirməyə qətiyyət nümayiş etdirir.

Onun sonuncu yazısı Xocalıdaki xüsusi təyinatlı polis dəstəsinin fealiyyətindən, çətin döyüş əməliyyat-larından bəhs eden "Omonçular" idi.

O, "Molodyoj Azerbaydjana" qəzeti-nin 1991-ci il 3 yanvar tarixli sayın-da, təkce azərbaycanlı döyüşçülərin